



**NAXÇIVAN MUXTAR RESPUBLİKASININ  
NAZİRLƏR KABİNETİ**

**Q Ə R A R**

**"Naxçıvan Muxtar Respublikasında yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"nın təsdiq edilməsi haqqında**

“Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

“Naxçıvan Muxtar Respublikasında yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları” təsdiq edilsin (əlavə olunur).

**Naxçıvan Muxtar Respublikasının  
Baş Naziri**

**Səbuhi Məmmədov**

2 sentyabr 2020-ci il

№ 156

Naxçıvan Muxtar Respublikası  
Nazirlər Kabinetinin 2020-ci il  
2 sentyabr tarixli 156 nömrəli  
Qərarı ilə təsdiq edilmişdir.

## **Naxçıvan Muxtar Respublikasında yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə**

### **Q A Y D A L A R I**

#### **1. Ümumi müddəalar**

1.1. Bu Qaydalar Naxçıvan Muxtar Respublikasında yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının formasını və verilmə qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. **yeyinti məhsulları** - ərzaq xammalı, qida məhsulları və əlavələri (inqrediyentlər), tamli mallar qrupuna aid edilən məhsullar;

1.2.2. **qida təhlükəsizliyi sertifikatı** - yeyinti məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə verilən sənəd;

1.2.3. **yeyinti məhsullarının təhlükəsizliyi** - qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğu;

1.2.4. **qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər** - qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr.

#### **2. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydası**

2.1. Muxtar respublikaya idxal edilən yeyinti məhsulları qanunvericiliyə əsasən tanınmış və ya bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra-Xidmət) tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına (bundan sonra-sertifikat) malik olmalıdır.

2.2. Forması bu Qaydaların əlavəsində göstərilən sertifikat qanunvericiliyə uyğun olaraq Xidmət tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən idxal olunan yeyinti məhsullarına verilir.

2.3. Muxtar respublikaya idxal olunan yeyinti məhsulunun istehsalçısı olan subyektlər qanunvericiliyə uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına sertifikat tələb edilmir.

2.4. Xarici ölkələrə ixrac edilən qida məhsullarına idxalçı ölkələr tələb etdiyi hallarda Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən idxalçı ölkələrin tələbləri də nəzərə alınmaqla sertifikat verilir.

2.5. Sertifikatın alınması üçün qanunvericiliyə uyğun olaraq ərizə ilə Xidmətə müraciət olunmalıdır.

2.6. Ərizədə qanunvericiliklə müəyyən edilmiş məlumatlar göstərilir.

2.7. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

2.7.1. “Lisenzialar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş sənədlər;

2.7.2. Muxtar respublikaya idxal üçün yeyinti məhsulunun mənşə ölkəsini təsdiq edən sertifikat, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi, idxal ediləcək yeyinti məhsuluna dair hesab-faktura (invoys), onun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənəd.

2.8. Bu Qaydaların 2.7.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlər barədə məlumatları Xidmət müvafiq qanunvericilikdə göstərilən qaydada əldə etdiyi halda həmin sənədlərin surətlərinin ərizəyə əlavə edilməsi tələb olunmur.

2.9. Yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədi ilə Xidmət tərəfindən ekspertizadan keçirilir.

2.10. Yeyinti məhsullarının ekspertizası yeddi iş günü müddətində aparılmalıdır. Ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir.

2.11. Ekspertizanın keçirilməsi üçün Xidmətin mütəxəssisləri tərəfindən sertifikatlaşdırılan yeyinti məhsullarından nümunələr götürülür və qanunvericiliyə uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır.

2.12. Yeyinti məhsullarından götürülmüş nümunələr qanunvericiliyə uyğun olaraq ekoloji, sanitariya tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə ekspertizadan keçirilir.

2.13. Müxtəlif yeyinti məhsullarının eyni ad altında və ya eyni yeyinti məhsullarının bir neçə ad altında, yaxud tərkibində narkotik vasitələr və psixotrop maddələr və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materialları olan yeyinti məhsullarına və bioloji fəallığa malik qida əlavələrinə sertifikat verilmir.

2.14. Sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

2.15. Sertifikatın alınmasına görə dövlət rüsumu subyektlər tərəfindən yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.

2.16. Sertifikatın müddəti, dublikatının verilməsi, onun yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydaları qanunvericiliklə tənzimlənir.

2.17. Sertifikat xüsusi blanklarda dövlət dilində və ingilis dilində tərtib edilir və mühafizə olunur. Sertifikat sertifikatı verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiqlənir.

2.18. Sertifikat Xidmətin sifarişinə əsasən onun vəsaiti hesabına mətbəə üsulu ilə hazırlanır.

2.19. Sertifikatın doldurulması elektron (lazer) texnikası vasitəsilə həyata keçirilir və onların uçotu Xidmət tərəfindən müəyyən edilən "Qida təhlükəsizliyi sertifikatları kitabı"nda aparılır. "Qida təhlükəsizliyi sertifikatları kitabı" qaytanlanır, səhifələri ardıcıl olaraq nömrələnir və Xidmətin möhürü ilə möhürlənir.

2.20. Sertifikatın sahibi ona verilən sertifikatdan yalnız özü istifadə edə bilər.

2.21. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.21.1. qanunvericiliklə müəyyən edilmiş hallarda;

2.21.2. müxtəlif yeyinti məhsulları eyni ad altında və ya eyni yeyinti məhsulları bir neçə ad altında olduqda;

2.21.3. yeyinti məhsulları təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinə uyğun olmadıqda.

2.22. Sertifikatın verilməsindən imtina edildikdə, Xidmət ərizənin qeydiyyatına alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq, sertifikatın verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Həmin inzibati akt qəbul olunduğu tarixdən 2 (iki) iş günü müddətində subyektə (ərizəçiyə) təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

“Naxçıvan Muxtar Respublikasında yeyinti  
məhsullarına verilən qida təhlükəsizliyi  
sertifikatının forması və verilmə Qaydaları”na  
əlavə

| <b>Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak<br/>Bazarına Nəzarət Dövlət Xidməti<br/>Qida Təhlükəsizliyi Sertifikatı</b><br><b>Nakhchivan Autonomous Republic State Service for<br/>Antimonopoly and Supervision of the Consumer<br/>Market Health Certificate</b><br><span style="float: right;">(idxal / import)</span>  |  |  |
|--|--|--|
| Ölkə / Country   | ƏSLİ / ORIGINAL <input type="checkbox"/> SURƏT / COPY <input type="checkbox"/>   |  |
| 1. İdxalçı müəssisənin adı və ünvanı /<br>Name and Address of the Importer:  | 2. Sertifikatın nömrəsi və verilmə tarixi /<br>Number and Issue Date of the Certificate:   |  |
| 3. Qəbul edən müəssisənin dövlət qeydiyyat nömrəsi /<br>Registration Number of the Consignor:  | 4. Göndərən müəssisənin adı və ünvanı /<br>Name and Address of the Consignor:  |  |
| 5. Göndərən müəssisənin dövlət qeydiyyat nömrəsi /<br>Registration Number of the Consignee:  | 6. İstehsalçı müəssisənin adı və ünvanı /<br>Name and Address of the Producer:   |  |
| 7. Məhsulun adı / Name of the Product:   | 8. Partiyanın miqdarı / The<br>Lot Quantity:   | 9. Partiyanın nömrəsi / The<br>Total Number of Packaging:      |
| 10. Partiyanın son istifadə tarixi / Expiration Date:  | 11. Qablaşdırma növü / Type<br>of Packaging:   | 12. Qablaşdırma ümumi sayı /<br>The Total Number of Packaging: |
| 13. Mənşə ölkəsi / Country of Origin:<br>İSO Kodu / ISO Code:  | 14. Təyinat ölkəsi / Country of Destination:<br><b>Azərbaycan / Naxçıvan Muxtar Respublikası</b><br><b>Azerbaijan / Nakhchivan Autonomous Republic</b><br>İSO Kodu / ISO Code: <b>AZ</b> |  |
| 15. Yüklənmə yeri / Place of Loading:  | 16. Yoladüşmə tarixi və Naxçıvan Muxtar Respublikası SKM-<br>nə giriş / Date of Departure and Entry BIP in Nakhchivan<br>Autonomous Republic:  |  |
| 17. Nəqliyyat vasitəsi / Means of Transport:<br>Təyyarə / <input type="checkbox"/> Gəmi / <input type="checkbox"/> Dəmir yolu / <input type="checkbox"/><br>Aeroplane Ship Railway wagon<br>Avtomobil / <input type="checkbox"/> Digər / <input type="checkbox"/><br>Road vehicle Other<br>Qeydiyyat nişanı / Identification Number:<br>Konteynerin identifikasiyası və möhürün nömrəsi /<br>Identification of Container and Seal Number:  | 18. Məhsulun saxlanma şəraiti / Conditions of Storage:   |  |
| 19. XİF MN / HS CODE:  | 20. Etibarlılıq müddəti / Validity Period:   |  |
| 21. Xalis çəki / Net Weight:   | 22. İstifadə təyinatı / Intended Purpose of Use:   |  |
| <p>Bu sertifikat təsdiq edir ki, yuxarıda göstərilən məhsul partiyası təhlükəsizlik göstəricilərinə görə qüvvədə olan norma və qaydalara uyğundur. / This is to certify that the product lot described above have been inspected and/or tested according to appropriate official procedures.</p> <p>Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak<br/>Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətli nümayəndəsi _____ (adı, soyadı)</p> <p>Authorised Representative of the Nakhchivan Autonomous<br/>Republic State Service for Antomonopoly and Supervision<br/>of the Consumer Market _____ (name, surname)</p> <p style="text-align: center;">İmza / Signature<br/>M.Y/ Stamp</p> |  |  |